

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Turizm və Menecment Universiteti

RƏŞİD ƏFƏNDİYEV




**NUXA QƏZASINDA OLAN
ASARI ƏTİQƏLƏR
HAQQINDA**

RƏŞİD ƏFƏNDİYEV

107406

**NUXA QƏZASINDA OLAN ASARI ƏTİQƏLƏR
HAQQINDA**

*Azərbaycan Turizm və Menecment Universitetinin
Elmi Şurasının 16 dekabr 2016-ci il tarixli qərarına
(02 sayılı protokol)əsasən çap edilir*



ON SÖZ

Əski əlifbadan
çevirən :

Nailə Süleymanova
ilahiyat üzrə fəlsəfə doktoru, dosen

Elmi redaktor :

İbrahim Əliyev
tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Milli Elmlər Akademisinin M.Füzuli adına Əlyazmalar İnstitutunda elm və mədəniyyət tariximizin öyrənilməsi üçün mühüm mənbələr sayılan on minə yaxın müxtəlif dillərdə yazılmış daşbasma və əski çap kitabları qorunmaqdadır. Bu abidələr içərisində əski əlifba ilə Azərbaycan dilində yazılmış tarix, hüquq, tibb, ədəbiyyat, dövlətçilik, fəlsəfə və s. elmləri əhatə edən əsərlər vardır. Tariximizin öyrənilməsi baxımından maraqlı və əhəmiyyətli olan bu əsərlər uzun illər keçməsinə baxmayaq, öz elmi dəyərlərini itirməmiş və tədqiqatçılara zəngin material vermək üçün tutarlı mənbələr sayıla bilər. Əski çap kitablarının tədqiqatlara cəlb edilməsi üçün onların müasir əlifbaya çevirmək (transfonelitasiya) çox vacib məsələlərdən biridir. Artıq bu istiqamətdə bir sıra addımlar atılmış və nadirliyi ilə böyük maraq doğuran bir sıra əski çap kitabları müasir əlifbaya çevrilmişdir.

Azərbaycan dilində yazılmış əski çap kitablarından biri də Rəşid bəy Əfəndizadənin "Nuxa qəzasında olan asari-ətiqələr haqqında" adlı kitabıdır. Qisahəcmli kitab olmasına baxmayaq, kitabın elm və mədəniyyətimizin tarixinə aid olan məzmunu bu sahənin tədqiqatçıları üçün faydalı ola bilər. Rəşid bəy Əfəndizadə 1863-cü ildə Şəki şəhərində dindar bir ailədə anadan olmuşdur. Yeddi yaşında Rəşid bəy əmisinin məhəllə məktəbində oxumağa başlamışdır. Sonra isə 1873-1878-ci illərdə Nuxa Qaza Məktəbində rus dilində oxumuşdur. Məktəbi bitirdikdən sonra Qori Seminariyasının müsəlman şöbəsinə daxil olmuşdur. R.Əfəndiyev hələ Qori Seminariyasında oxuyarkən teatr ilə maraqlanmış və "Qan ocağı" pyesini yazış məktəb səhnəsində tamaşaşa qoymuşdur. Seminariyanı bitirdikdən sonra Rəşid bəy Qəbələdə İbtidai Xalq Məktəbində dərs vermişdir. 1888-1890-cu illərdə Rəşid bəy Nuxa bölgəsi ətrafında Xaçmaz kəndində, yeni üsulu-cədidi məktəbi açır və orada 1892-ci ildək dərs verir. 1892-ci ildən Tiflisdə Müsəlman Məktəbində müəllim olaraq işləməyə başlayır. Tiflisdə o, eyni

zamanda Zaqafkaziya Ruhani İdarəsində katib müavini vəzifəsində çalışmışdır. Rəşid bəy Tiflisdə təhsilini davam etdimiş. Aleksandrovski Müəllimlər İnstitutunda oxumuşdur. İnstituda təhsilini bitirdikdən sonra 1910-1916-ci illərdə Qori Seminariyasında dərs vermişdir. Sonrakı illərdə də Rəşid bəy müəllimlik fəaliyyətinə davam etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, Bakı Kişi Seminariyasında direktor vəzifəsində işləmişdir. Sovet dövründə isə SSRİ Elmlər Akademiyasını Azərbaycan filialında elmi işçi olaraq çalışmışdır. Rəşid bəy Əfəndiyev 1942-ci ildə 79 yaşında Şəkidə vəfat etmişdir.

Rəşid bəy ömrü boyu tədris, təlim və tərbiyə işləri ilə məşğul olmuşdur. O, həmçinin dərs kitabları və uşaqların marağını oxşayan pyeslər yazmışdır. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraat kitabı Azərbaycanda yazılan ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula getmiş və orada tərtib etdiyi dərs kitablarını çap etdirmişdir. Rəşid bəy, Mirzə Fətəli Axundovdan sonra ilk dram əsəri yazanlardan sayılır. Onun "Qan ocağı"ndan başqa, "Saqqalın kəramatı", "Qonşu-qonşu olsa, kor qız əra gedər", "Pul dalisi", "Bir saç telinin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvaliməsi" adlı dram əsərləri də vardır. Rəşid bəy həmçinin tarixi mədəniyyət abidələrimizi tədqiq etmişdir. O, xalqımızın ən qədim yurdlarından sayılan və türk xalqlarının yerləşməsi tarixi çox keşmişlərə gedib çıxan Nuxa qəzasının¹ abidələri ilə maraqlanmış və "Nuxa qəzasında olan asarı ətiqələr" adlanan bələdçi kitabını tərtib etmişdir. Həcmə böyük olmayan bu kitabda Rəşid bəy Nuxa qəzasının bir sıra tarixi abidələri haqqında qiymətli məlumatlar vermiş, onların üzərindəki yazıları oxumuşdur. Bu kitab əski əlifba ilə 1928-ci ildə Bakıda çap edilmişdir. Uzun illərdən sonra ilk dəfə olaraq bu kitabı müasir əlifbaya çevirib, tarix, mədəniyyət və turizm sahəsində çalışan mütəxəssislərə və eyni zamanda maraqlanan hər bir kəsin istifadəsinə təqdim edirik.

¹ Şəki, Qəbələ, Oğuz, İsləməlli

NUXA QƏZASINDA OLAN ASARI-ƏTİQƏLƏR² HAQQINDA

Nuxa şəhərində və yaxud qəzaların bəzi yerlərində zamanımıza qədər mühafizə edilən əski qalalar, binalar, türbələr və böyük qəbiristanlıqlar və sair asarı qədimənin ənqazları³ getgedə pozulub xarab olursa da, lakin bu anacan heç bir arxeoloq tərəfindən nəinki hərfiyyət⁴ yapılmışdır, hətta ətraflı surətdə tarixi təhqiq və tətəbbüt⁵ uğramamışdır. Ancaq bunlardan bəzisi təxminən 30-35 sənə bundan müqəddəm⁶ Qəbələ mahalında müəllim olduğum halda mənim tərəfimdən bir para məlumat toplanıb *Cəbər.Mam.no ənüşanıuo Məscitnöstəy u pllemen Kavkaza məcmuəsində ara sırə təb⁷* edilmişdir.

Nuxa şəhərində iki qala vardır: biri şəhərin kənarında olan Quruçay boğazında salınmış (köhnə qala) dir ki, hələ divarı və bərcaları⁸ mövcuddur (Quruçay qalası). İkincisi şəhərin ortasında tikilmiş (Məhəmməd Həsən Xan) qalasıdır. Bu qala təxminən 200-ci sənə bundan müqəddəm Məhəmməd Həsən kəlmələrini təşkil edən formada bürc⁹ baruları¹⁰ təmir edilmişdir. Qalanın ən ortasında xana məxsus iki mərtəbəli bir saray qurulmuşdur ki, içəri və dişarı zinəti İran üsulu memarisini andırır¹¹. Alt mərtəbəsinə daxil olan iki ədəd qapıları fasad ortasından dəhlizlərə açıldığı üçün sarayı üç şüqqaya¹² böllür: orta zalası və iki kəlləli bölmələrindən ibarət olmuşdur. Üst mərtəbələrin yolu isə sarayı dal tərəfindən

² Qədim abidələr, daşınan və daşınmaz hər cür sənət abidəsi deməkdir

³ Xaraba, virana, tör-töküntü

⁴ Tam mənası ilə

⁵ Ətraflı öyrənmə, tədqiq etmə, araşdırma

⁶ Qabaqda olan, irəlidə olan, qabaq, əvvəl və s.

⁷ Basmak, çap etmək

⁸ Yerində, münasib

⁹ Qalanın çıxıntısı və qülləsi, tək qala, qulla

¹⁰ Barı-divar, hasar, sarhəd, sıpər

¹¹ Xatırladır

¹² Parça

divar içérisində çekilmiş nərdivanlardan (pilləkənlardan) ibarətdir. Bu pilləkanların nihayəti üst mərtəbələrin dəhlizlərinə uydurulmuşdur. Sarayın fasad tərəfi aqadan məməl¹³ üç qıt su kürmələrdən¹⁴ ibarətdir. Su kürmələr dəxi üç şüqqaya mənqisimdir¹⁵. Hər şüqqanın arasında, yəni iki dəhlizin müqabilində fasad tərafə baxan tağlı balkonlar qayrlımışdır. Ki, tağ güzgü parçaları ilə işlənmiş turuncılardən və qarnızlardən ibarətdir. İşbu tağlı balkonlar xanın əhali qarşısına çıxıb hökmünün elanına xidmət edici qəzab və mərhəmət qapıları imiş. Sağ tərəf eyvanı mərhəmət, sol tərəf qəzab imiş. Xan sarayının orta bölməsində iki ədəd cift qapılı məxzənə¹⁶ sarayın həm alt mərtəbəsində və həm də üst mərtəbəsində mövcuddur. Alt məxzənələrində qiymətli şeylərini saxlamış və üst məxzənələrində (sarayın arxasına açılan pəncərinin olduğuçün) xan üçün (yuxulamaq...) istirahət evi imiş. Fasadın zinəti qabartma nəqsələrdən (gəcdən¹⁷) mamuldur. Daxili zinəti əlvan rəngində çekilmiş rəsmilərdən və turuncılardən ibarətdir. Üst mərtəbələrin (rəfləri) altında mövcud olan qarnız uzunu müharibə meydanına qoşun kəşlik¹⁸ izdihamını ... və şahların şikarə-ov mənzərəsini göstərən heyətlər tərsim¹⁹ edilmişdir.

Türk əsgəri, İran sərbəzi²⁰ əfqan, firənk və rus qoşununu əlbisəsindən təyin etmək hələ mümkündür. Bu şəkillərin məcmuəsi bir neçə dəfə təcdid (*речта врага*) edilməyi bəzi yerlərdən bəllidir. Qalanın içérisinin məssahəi²¹ səthiyəsi on desyatın²² qədər olmuş olar zənindəyəm. Rusiya hökuməti qalanı fəth edəndən sonra dörd künçündə dörd dənə böyük

¹³ Düzəlmüş, işlənmiş, istehsal edilmiş

¹⁴ Yeraltı su yatağı

¹⁵ Hissəsi, bir qismi

¹⁶ Anbar, xəzinə

¹⁷ Teldən

¹⁸ Yeritmək

¹⁹ Cizma, rəsm çəkma, şəkil çəkma

²⁰ Əsgər

²¹ Yer ölçən, geodeziya mütəxəssisi

²² Rus ölçü vahidi

bürclər tikdirmiştir. Xanın məscidinin yerində kilsə tikdirmiştir. Xanın həramxanası yerində dustaqxana tikdirmiştir. Əsgər və zabitlər üçün imarətlər yenidən tikilməyi zahirində bəllidir. Qalanın darvazası vardır və hər darvazanın içəri tərəfində iki ədəd su quyuşu dəxi mövcuddur. Qala divarından əlavə çöldə su yiğmaq üçün qazılmış xəndəklər dəxi mövcud imiş. Qala haqqından danişilan rəvayətlərdən biri budur ki, xan sarayını tikən ustadan xan sormuşu ki: "bir daha bunun mislini tığa bilərsən?" "Bəli! Bundan da gözəlini tikməyə qadirəm" dedigi kibi Məhəmməd Həsən xan ustamı öldürmüştür. İkinci budur ki, bayar²³ tariqlə²⁴ əhalini xan qalasını tikdirməyə icbar edərdi. Xanda qalalar arasında gəzib hərəyə bir cüra lətifələr söyləyirdi. İxtiyar bir kişidən xan sual edir ki: "Sən kimsən?" Cavab alır ki, "Əlhəmdulilləh məsələman! – nə vəqtən bərū –müsəlmənsən? – "Qalu bələdən bərū!" – "Qalu bala nə deməkdir?"- İxtiyar bi pərvadır²⁵ ki, "Qalu bu qaladır" Bələda sən xansan ki, biza bu qadar cəbr verirsən!" Xan xoşinə galib o kişiye bir dəst libas vermişdir.

Şəhərin ətrafinı əhatta edən tənha dağların döşündə qara qaravul burcaları²⁶ vardır ki, buradan ətrafdan gələn düşmən hucumunu diqqət nəzərinə alırlılar. Bir qorxu asarı duyan dəqiqədə gecələr yalov və günlər tüstü vasitəsilə (qalaya xana (*сизнай*) verildilər. Məsələ: bürç üstə Xocəyən qəbirstanlığı Ağqaya. Xanbağı (Cəfərabad kəndi qabağında).

Düşmən hucumlarından əhali ya qalaya girildilər və yaxud Kiş dərəsində olan (Qaytar) və sair (Gələsən və Görəsən) dağ səngərlərinə gizlənirdilər. Nuxanın şimal-qərbində mövcud olan Kiş dərəsində bir qala bürcləri dəxi vardır. Orada həvarilər zamanından qalma bir xristyan kilsəsi mövcuddur. Kilsənin divarları daş və əhəngdir. Kilsə kiçik üç

²³ Əkilməmiş torpaq

²⁴ Yol, məslək, tarz, üslub

²⁵ Qorxu.ehtiyat, rəğbat və s.

²⁶ Gözətçi məntəqələri

qulağ (müsəlləs) ²⁷ üstü tağılı bir tikilidən ibarətdir. İş bu müsəlləs şəklində olan bəsit bir tikilinin qaidəsində ²⁸ qapısı var. Üstündə ufacıq bir yarıq halında pəncərəsi vardır. O ətrafda xristyan milləti yox, erməni dəxi yoxdur. Lakin şəhərdə sukonut ²⁹ edən Zug erməniləri ona manastırıdır deyu mənimsəmişlər və divarının yüzünə suvağ vurub üstünü dəmir çəkmişlər. Bu minvalla zahirisini asarı etiqəqlik halından çıxarımlılar. Bunun ətrafi həfriviyat ³⁰ edilmiş olsa gözəl nəticələr verməgi şübhəsizdir. Nuxanın şərq tərəfində olan dağın üstündə Süleyman xan quyusu namında xanın dustaqxanası var idi. Oraya qatilləri, mücimləri ³¹ atırdılar. Və məhbus halında saxlayırdılar.

Nuxa qazasının hüdudu şimaldan Şahdağ silsiləsidir. Şərqdən Göyçay nehridir. Cənubi Göndələn dağ silsiləsidir ki, meşəsiz çıqlaq halında bulunduğundan dolayı Buzdağ dəxi deyilir. İşbu, Buzdağ silsiləsi vəziəti şərqdən qərbə doğru Şahdağ silsiləsinə müvəzzi ³² halda çəkilmişdir. Buzdağ alçaq, qarsız və ensiz bir silsilədir. Salt qayalıq və daşlıq yerləri çox azdır. Şirməlu qara və bazan sarı gildən və çinqıldan əmələ gəlmış dərə təpələrdən ibarətdir. İşbu iki silsiləli dağ sal arasında vəqiqə düzən səhraya Nuxa qarşısında (Daşyüz) deyirlər və Göyçay nehrinə qədər imtidad ³³ edən aralığa (Qəbələ) ad vermişlərdir. Nuxa qazasının qərbən hüdudu Qanlı Qubaya dırınmışdır.

Adı Qarlıqalar və Yuzanbarı hesab olunan Şahdağ silsiləsi dərələrindən gələn seylab ³⁴ çeşmələri hüma ³⁵ vəqt

²⁷ Üçlü, üç qat, üç şeydən ibarət və s.

²⁸ Duracaq, althıq

²⁹ Yaşayan

³⁰ Qazıntı işləri. Arxeoloji qazıntılar.

³¹ Günahkarları

³² Paralel, bərabər, tən olaraq və s.

³³ Uzanan

³⁴ Sel suyu. Sel halında axan su

³⁵ Qızdırma, isıtma

Buzdağa qədər axıb Daşyuzu və Qəbələ məhalinə sirab ³⁶ edirə də yağılıq fəsillərdə çaylar cədvəli aşub daşur və məcrasına ³⁷ siğmayıb düzərləri və münbit yerləri çinqıl basğıntısıyla xarabazara döndürür. Və sonra Buzdağı silsiləsinə bitişdiyi isnədə ³⁸ dağları yırtıb, dərələr vücudunda gətirmiştir: Məsələ: Şərqdən Girdədöl keçidi Göyçay dərəsini yırtıb yalamışdır... Çuxur Qəbələ səmtindən bir tərəfdən (Qaraçay və Qocalan çayları) Dizaxlı dərəsini yırtıb, o bir tərəfdən Qayabaşı və Sukutlu yaxasını Xaçmaz Varmatən çayları yırtıb (Turyan və Alçıyan) dərəsiylə birləşmişdir ki, bu çaylar da Ərş qəzası ilə sirab etməkdədir. Nuxa şəhərinin ətrafindan yıgilan sular toplanıb (Əğriçay) səmtindən Dəknələr dərəsini keçib Turutə keçmişdir. İşbu çay Dəhnə kəndlərinin və Suçibini kəndini sirab etməkdədir. Kəndlən dağ silsilələrinin arxası boyu əski zamanda İlçə yolu ilə namında bir şöhrə ³⁹ var imiş ki, buna İlçə yolu deyirlər. Qəbələ məhalinə və Daşbuş səhrasına keçmək içün İlçə yolunun böyük strateji əhəmiyyəti vardır: asarı etiqələrdən azamətli kübkürlər (torpaq yağıntıları) qurğanlar ⁴⁰ və Qız qalaları vardır. Məsələn: Cəfərabad kəndinin yavuqunda ⁴¹ Xan bağı mülküün yanında böyük qurğan vəqidiir. Düzətkə sahrasının Buzdağı silsiləsinin ətəgində (Umulu kəndi) qəbiristanı qurğandır və işbu silsilənin yanda kərac və kərpicdən tikilmə Qız qalası mövcuddur. Girdədöl dərəsinə daxil olan, birdə üç təpə qurğanları vardır. Təəccüb edilməsi lazımdırsa, bu da Buzdağ silsiləsinə məxsusdur: Nuxa qazasında nə qədər erməni kəndi var isə cümləsi Buzdağ üzərində keçidlər yaxasında salınmışdır. Məsələ: Sütlüdaşbulag, Kökbulag, Cəfərabad, Qayabaşı, Söyüdü, Girdədöl erməni kəndləridir. Bunların cümləsi (uvangard) ⁴² hesabında İlçə

³⁶ Sulu, abdar, dolğun

³⁷ Suyun axlığı yataq, suyun və çayın yatağı

³⁸ Arxa, dayaq, dirək, söykənəcək

³⁹ Məşhur, şöhrətli yer

⁴⁰ Kurğanlar

⁴¹ Yaxınlığında

⁴² Ön dəstə, qabaqcıl dəstə; pişdar

yolunun keçidlər yaxasında düzülmüşdür.

Bunlardan əlavə udin erməniləri ilə iskan⁴³ edilən üç böyük kənd Nuxa qazasında mövcuddur: Nic, Vartaşın⁴⁴, Sultannuxa... Udinlərin bəzisi erməni əqidəsinə və bəzisi ortodoksa⁴⁵ daxildir. Kəndlərinə⁴⁶ maxsus udin lisəni vardır. Sultannuxa əhli yalnız türkəcə danışılar nə udin, nə erməni dili bilməzlər. Vartaşın kəndi Şah dağının damən⁴⁷ köhnədə salınmışdır. Lakin o kənddə yaşayan udinlərin bəzisi erməni və bəzisi ortodoks məzhəbinde olduğuün dini bir rəqabət həmə⁴⁸ vaxt aralarında yaşamaqdadır.

Vartaşın kəndinin yavuqunda böyük bir qurğan vardır ki, hal-hazırda meşələnmişdir. İşbu, qurğan təpəsində usfasiq bir pir vardır ki, xristyan əhalisi orayı ziyarətə gəlirlər və udin keşşələr arasında pir ermənimidir örtürü⁴⁹ qəsamıdır⁵⁰. Belə mübarizə və mücadilələr həmə vaxt davam etməkdədir.

Qəbələ mahalında olan asarı ətiqələr bunlardır:

- 1.Çuxur Qəbələ qalası (Gavur qalası)
2. Filfilli Dağbaşı qalası
3. Filfillidə (bazar yeri) namında mətruk⁵¹ tikililər
- 4.Qutqaşın⁵² kəndində tikili günbəzlər parçaları
- 5.Qutqaşın kəndinin xaricində Qaraçay nehrinin yaxası üzünə açılmış Oğuz qəbirləri
- 6.Vəndam kəndində yol ortasında deşilib açılmış yeraltı sərdabə
- 7.Vəndam ilə qalacılıq arasında vəqiqə Həzrə qəbirstanlığı və içində altı ədəd günbəzlər türbələri

⁴³ Məskən saldırıma,əhali yerləşdirməklə bir yeri abad etmə

⁴⁴ Oğuz

⁴⁵ Pravoslav

⁴⁶ Özlərinə

⁴⁷ Dağ atayı

⁴⁸ Bütün, hamı

⁴⁹ Üçün, ötrü

⁵⁰ And içmə, and

⁵¹ Tərk edilmiş, istifadı üdilməyən, köhnəlmış

⁵² Qəbələ

8 Dizəxlu kəndilə Çuxur Qəbələ arasında vəqiqə Həzrə qəbirstanlığı və müteəddid⁵³ türbə günbəzləri

9 Nuxa şəhəri yavuqunda mövcud Babartma ziyarətkahı və sairidir məsələn.

10 Künküt, Kəldək, Zəkərit kəndlərində ki, məbəd asarları

1. Gavur qalası

Çuxur Qəbələ kəndinin yavuqunda Dizəxlu dərəsində iki çay (Quçalan və Qaraçay) biri birinə qovuşduğu məhələdə bir qala vardır. İşbu, çaylar əhəng kərpiçdən hörlülmüş qalayı əhatə etmişdir. Qalanın üçümcü şimal tərəfini xəndək qazıb iki çəyək⁵⁴ suyu ilə o xəndəyi doldurmuşlar. Belə ki, qalanın ətrafında olan bürç⁵⁵ və divarlar su kəmərilə əhatə olunardı. Ol zaman ki, qaladan bir neçə yerüstü aşağıya suyun məcrasına bənd basıb çayları Bugdursala qalaya daxil olmaq qeyri mümkün imiş. Bu halda ətraf əhalidə yaşayan legəndələr⁵⁷ bu qərar üzərədir; qala (Gavur qalası) və bənd (Gavur bəndidir) qala ilə şəhərin arasında həmən xəndək fasılədir⁵⁸. Şəhərin binaları olan məhələ (Səlbir)⁵⁹ deyirlər. Səlbir yeri bu halda əkin üçün şumlanmışdır.Şumlanan zaman cürbəcür dəfinələrə təsadüf olunur. Və dəfinələrdən hüsüla⁶⁰ gələn qızıl və gümüş zinətlər və qablar gətirilən surətdə zərgərlərə satılıb ərinir.

O, qalada yaşayan həkimin adı Səlsal imiş. Bunun bir gözəl qızı var imiş. 4-mü ərəb xəlifəsi Əli ibn Əbu Talib bu qalanı fəth edib o, qızı almışdır. O, qızdan Murad ismində bir oğlan olmuşdur. Bu oğlan 10-12 yaşında olduğu zaman atası Əli

⁵³ Çox,çoxlu, saysız, müxtəlif, cürbəcür

⁵⁴ Ölçü

⁵⁵ Qalanın çıxıntısı və qülləsi, tək qala,q üllə

⁵⁶ Suyun axlığı yataq. Suyun və çayın yatağı

⁵⁷ Əfsanələr

⁵⁸ Ayıran, bölmə, aralıq, giriş və s.

⁵⁹ Qədim Qəbələ şəhərinin məhəllələrinin birinin adıdır

⁶⁰ Hasıl olma, ələ gəlmə

bir də buraya gəlir. Muradi küçə uşaqları ilə oynadığını görür və yoldaşlarını basıb yıxmışına zən salar. Əli atından enib bu uşaqlar ilə oynamağa başlar. Növbə Əliyə yetişdiyi zaman Murada bir təpik vurur. Muradda hava ilə fərilləyub qarşıda ki, dağın üstünə düşür ölürlər və orada dəfn olunur⁶¹. İmdi o dağ (Kuh⁶² Murad) adlanır. O yer bu halda pirdir. Qadınlar övlad arzusuyla o pirə gedib yurtmac⁶³ asarlar və nəzirlərini mücavira⁶⁴ verirlər. Yurtmaca uşaq qolçağı bələyib gedirlər. Gələn sənəyə kibi nəzir sahibinin övladı olur.

İşbu qaladan yarım verst⁶⁵ kəndərdə təntənəli əski bir qəbirstanlıqla təsadüf olunur, ki, onun Qəbələ həzərasi deyirlər. Bu qəbirstanlıqda həm müzəyyən⁶⁶ surətdə yonma daşlardan sink məzarlar vardır və həm günbəzli həstü⁶⁷ yüksək türbələr vardır ki, sənayei-nafisa⁶⁸ nöqtəyi nəzardən asarı ətiqənin acəibətindir⁶⁹. Biçlu Allahverdi yüzbəşü ismində bir udin meşə basmış, mətruk⁷⁰ qəbirstanlıqdan böylə bir zalimana istifadə etmişdir: üç arşın uzunluqda yonma və gözəl yazılı qəbr daşları gümbür ilə parçalayıb, parçalarını Nuxa şəhərinə araba vasitəsi ilə apartdırımdır və bu yerdə tikdirdiyi üç mərtəbə evin rikkətlərinə⁷¹ və taqlarına işlətmüşdür. Bu yolla bir asarı ətiqə əgarətgərindən⁷² qubernatora Tövləkənd camaati şikayət verib bəzisi pəs⁷³ zamanda daşları yerinə qaytarmışlar. Və siniq halında mətruk Həzra qəbirstanlığına tökmüşlər.

⁶¹ Səhih olmayıb, ancaq əfsanədir

⁶² Dağ (farsca)

⁶³ Yemək adı

⁶⁴ Pir və ya məsvid xidmətçisi, türbə yanında ibadətə çəkilmiş adam

⁶⁵ 1,06 kilometrəbarəbər rus uzunluq ölçüsü

⁶⁶ Zinətli, bəzəklə, bəzənmis

⁶⁷ Səkkiz

⁶⁸ Nafis sənətlər, inca sənətlər

⁶⁹ Əcaib şeylər

⁷⁰ Tərk edilmiş, istifadə olunmayan, köhnəlmüş

⁷¹ Süstlük, bəzək

⁷² Qaratçı

⁷³ İndi, bu halda, buna görə

2. Filfillidə Dağbaşı tağlı qala

Xaçmaz kəndinin başından Filfilli dərasına daxil olan məhəldə Türyan çayının sol yaxasında yüksək qayalar o üç tərəfi əhatə olunmuş bir dağ dirsəgini təsadüf olunur ki, dördüncü tərəfi Şahdağ silsiləsinə məributdur.⁷⁴ İşbu dağ dirsəgi ihmam naqış⁷⁵ bənzər təbii bir şəkil almışdır ki, bütöv daş kütləsinə andırır. Bunun təpəsi bir meydandar ki, rabitə etdiyi dağın yalandan o, meydançaya yalnız bir ayaq yolu vardır. O, meydançanın dörd ətrafini dolanmaq içün və kənarında gəzmək üçün bir ayaq yolu buraxıb ətrafına qalın bir qala divarı çəkilmişdir ki, yalnız əhəng və daşdan məməldür. İşbu tikili divarlar nə şaquli, nə də üfiqi həmvər⁷⁶ istiqamətə malik degildir. İki-üç cərgə adam boyundan yukarı irtifanda⁷⁷ divarda dəgirmi dəliklər buraqılmışdır. İslıqlı yaxud müdafiə yolları təşkil etməkləri mütəhəmmildir⁷⁸. Bu qala içərisinə daxil olmaq darvazası ucub daş yığını altında qalmışdır. Bu qalanın içərisinə köçmək mümkün degildir. Qalanın divarlarının üstə çıxdığın zaman Görürsən ki, buraların başı bərabər tağlar ilə qalanın içərisi örtülüdür və tağlar üzərində böyük ağaclar bitib meşəlik əmələ golmuşdır. Tağların bəzisi ucub çökmişdür, yəni kələfsiz çökük yollar görünməkdədir. Qapalı qalanın əski vəziəti və keyfiyyətini öyrənmək üçün təcili həfriyatə möhtacdır. Bu yerin əhalisi dəxi əsatir⁷⁹ zamanına aid legəndələr söyləməklə və Səlsal padışahının əsrini andırmaqla rivayətlər söylərlər.

⁷⁴ Bağlı, bağlanmış. Aid, mənsub, bitişik, yapışq

⁷⁵ Nöqsanlı, natamam. əksik, qüsurlu

⁷⁶ Hamar, uyğun, müvafiq

⁷⁷ Yükselme, inkişaf, tərəqqi, yer üzündən və ya dəniz səthində ucalıq dərası

⁷⁸ Dəzən, qatlaşan, davam getirən

⁷⁹ Mifalogiya

3. Bazar yeri (Filfilli dərəsində)

Qoşun qərargahını andırıar bir taqim tikililər və xarabalar vardır ki, həmən Xaçmaz çayının kənarında Dağıstan keçidi məqabılində⁸⁰ duran bir sahra bina edilmişdir. Buraya Bazar yeri və Hamamlar dəxi deyirlər. Dağıstan müharibəsində Rusiya qoşunu sərkərdəsi Qızıl Ayağ tərəfindən təsis edilmiş hərbi məntəqəyə bənzər bir şey hesab edirlər.

4. Qutqaşın kəndində vaqıə əski hamam asarı

Qutqaşın kəndinin ortasında bir bağın içinde əhənglə kərpiçdən tikilmiş böyük bir binanın divarından və yatağından qopan surban⁸¹ parçaları görünür. Bunlar pərakəndə halda tökülmüşdür. Əhalidən sual edəndə ki, bu hənki binanın enqazidir⁸² cavab verir ki, hamam xarabasıdır. Amma mənə qalsa kənddə o azamətdə hamam ola bilməz, olmuş olsa o ənqaza əski kilisə ənqazasıdır və Nikalay hökümətindən ehtiyat edib əhali ona hamam ənqazasıdır söyluyordular. İşbu məqam genadə həfriyatə ehtiyac olmaqını göstərir, çünki, yoldan arabanrik gürültusu yer altından səslənir.

5. Oğuz qəbirstanlığı

Qutqaşın kəndinin qərb-şimalində axan Qaraçay məcrasında dərin qayalar səildə⁸³ yalanub açılmışdır. İşbu, çayın yaxası üzərinə altı-yeddi sajin dərinliyində qəbrlər açılmışdır. Bu qəbrlərin gözə çarpan tərəfi möhkəm halda müxtəlif vəziyyətləridir. Yönü hər tərəfə meyitlər basdırılmışdır. Yalnız üfiqi vəziyyətinə müraciət edilmişdir. Qəbrlər sadə quruluşda degildir. Yasti və böyük daşlardan sandıq qayırılmışdır ki, hər

vəchi mustətil⁸⁴ şəkildə yonulmuşdur. Meyit quru-quru toprak üzərinə qoyulandan sonra daşlar meyitin ətrafına düzülüb üstünə bütöv və sağlam bir daş qapanmışdır. İşbu, daş sandıq qəbrlər nə qədər diqqət və mətanət ilə qayırılmışsa, heç bir tərəfə bu anacan əyilib bukùlməmişdir. Hətta çay yuyub qəbrin yarısına qədər açmışsada daşlar müəllaqdə⁸⁵ durur. Qəbirlərin içi başdan ayağa bir sajində ziyadadır və meyitlərin çürümüş kəllələri həcmə iridir bacaq və qol kəmikləri dəxi diqqəti calb edici iriliyindədir. Bu cəhətə görə yer əhli bu qəbirstanlıq oğuz ölüleri deyirlər, məsəl var ki: (nə içün oğuz ölüsi kibi uzanmışsan?)

6. Vəndam sərdabəsi⁸⁶

1884-cü sənədə Vəndam kəndində tufanlı firtinalı bir yağış əsnasında qocaman bir şahbalıtg ağacı bir bağın kənarından yixılıb yolu kəsir. Bu ağacın yerə tərəf duran dirsəki yerə yatdıgi halda altından bir kələfə açılmış olur. Kələfənin nə olduğunu bilmək üçün çıraqla inmək istənilir. Görürər ki, çıraqın yaləvi aşağı indikə söñür. Bu əhvalatı mənə danışdır. Mən gedib yəni açılmış quyuya endim. Gördüm ki, yer altında əski zamanda tikilmiş və yonma daşlardan çəkilmiş bir binadır ki, səqfi yonma daşdan tağdır. İki bölmədir: biri o birindən beş dəfə uzundur. Bir kalləsi təbəv⁸⁷ və o biri kalləsində tağlı qapı yeri vardır ki, topraq tərəfdən böyük bir yasti daş qapanmışdır. Tağdan tökülen kələfə daşları böyük bölməni basmışdır.

Amma xürdə⁸⁸ bölmənin yeri toprağıdır. İşbu toprağı qazdıqca altından əyri insan kəmikləri güclü surətdə çıxır və böyük bölmənin divarı üzərinə gün kibi təbəv⁸⁹ və yonma daş

⁸⁰ Əvvəlində, öündə

⁸¹ Zorla, güclə

⁸² Dağıntı

⁸³ Sahildə
⁸⁴ Uzunsov, düzbucaklı, dördbücaq
⁸⁵ Yüksek, uca
⁸⁶ Su anbarı
⁸⁷ Pozulmuş
⁸⁸ Xırda, inca
⁸⁹ Qızdırma, isıtma

hər iki tərəfə qoyulmuşdur. Ətraflı həfriyatla bu məqam böyük məlumat verə bilir.

7. Vəndam Həzrası

Vəndam yavuqunda salınmış Həzra qəbirstanlığı sənayei nəfisə⁹⁰ nöqtəyi nəzərdən çox müzəyyən⁹¹ və məlindir⁹². Xaric vilayətlərdən gələn zurban⁹³ daşlardan məlumdur. Həm materialı, həm sənəti qiymətlidir. O qəbirstanlıqdə Şirvanşahların və övladlarının türbələri vardır. 1882-mci sənədə altı ədəd mərğub⁹⁴ və müntəzəm⁹⁵ halda duran haştu⁹⁶ günbəzləri Həzra qəbirstanlığı meşəsinə başqa məlahət verirdi. Əski qiymətini və zahir azəmətini mühafizə etmişdi. Şimdi isə bunlardan bəzisi uçmuş viran olmuşdur və bəzisi halən durur. Təntənəli zamanında türbələrin fotoğraf şəklini alıb, Tiflis muzesinə göndərmişdim. Bundan həmən qəbirstanlığının yavuqunda latın hurufatıyla yazılmış bir bəsti daş var idi. Ol daşı 1885-mci sənədə Tiflis muzesinə göndərdilər. Günbəzlərin qapısı başında tağ əvəzi qonulmuş təbəvənə daş üzərinə o türbənin sahibinin ismi, tarix vəfati və məməriyyəti göstərilmişdir. Tis'in və xəmsi miətən⁹⁷ (590) sənə hicrisi bəllidir. Bəzi türbələrin yazısında (Əs-Sultan ibn Sultan) və bəzisində ismi əl-Şeyx əl-Rabati kibi əlqablar⁹⁸ vardır. Yazılar ya ərəb və yaxud fars lisənidədir: Ərəb misəl : min mətə fi ramazan dəxəli əlcənnət (Ramazanda vəfat edən cənnətə daxil olar). Farsi misal: Ey mark! Hezar xane viran kərdi dər mülke vücud qarete can kərdi. Xayyati ruzeqar bebalai hiç kəs pirahani nəduxt ke ura

⁹⁰ Nəfis, incə sənətlər

⁹¹ Bəzənmmiş, zinatlı, bəzəklı

⁹² Dolmuş, dopdolu. Dolu

⁹³ Zorla, zor gücünə

⁹⁴ Rəğbat olunan, istənilən və sevilən

⁹⁵ Sıralanmış, sıraya qoyulmuş. Tərtib və nizama salınmış

⁹⁶ Səkkiz

⁹⁷ ərəbdilində 590

⁹⁸ Laqablar

fəna ne kərd. (Ey ölüm! Min evi viran etdin. Varlıq mülkündə canı qarat etdin. Ruzgarın dərzisi heç kəsin boyununa ele bir köynək tikmədi ki, ona fəna etmasın!)

Qəbr üzərinə qapanmış daşlar insanın sinəsinə qədər yüksək və bir sajin qədər uzunluqundadır. Lakin içi yonulmuş nav⁹⁹ kibi çıqarılmışdır ki, arabaya qoyub məhalinə qədər götürülməsi təqat cəhətdən asan olsun. İşta, bu yolla bir zəngin qəbirstanlığı yavuq bir məhəldə şəhər yeri vardır. İşbu yerlər böyük həfriyatə möhtacdır.

8. Bayaratma piri

Nuxa şəhərinin yavuqunda Buzdağı üzərində salınmış əski qəbirstanlıqdır. Orada ərəb ordusu qumandanı Əbu Müslim futuhətində iştirak edən mədfundur. Bu da Bayartab ismində vəlilərdən hesab olunur.

104/406

⁹⁹ Kanal, arx



Rəşid bəy Əfəndiyev




Xan sarayı. Nuxa




Kış kəndi. Kilsə. Nuxa



Gələsən Görəsən qalası. Nuxa



Vəndam qəsəbəsi. Qəbələ




Gavur Qalası. Nuxa




Vəndam qəsəbəsi. Qəbələ

QEYD ÜÇÜN



Filfilli. Oğuz



Şahdağ. Gədəbəy

“MEKAN SERVES NN” MMC
Çapa imzalanmışdır: 16.12.2016
Fiziki çap vərəqi: 1,5
Tiraj: 100

769393

Ar 2017
258

